

ISSN-0207-4710

# GÖYƏRÇİN

5-6

2021



# GÜNEŞİN QONAQLARI



«Göyərçin»in kitabxanası «Göyərçin»in kitabxanası «Göyərçin»in kitabxanası «Göyərçin»in kitabxanası

## TƏRCÜMƏ EDİB İSLƏYƏN:

Rafiq YUSIFOĞLU

## BƏDİİ TƏRTİBAT:

İlqar MEHDİYEV

Kübra ƏKBƏROVA



GÖYƏRÇİN

No 5-6 (695-696)

Redaksiyanın ünvani:  
Bakı - AZ 1073,  
Mətbuat prospekti,  
529- cu məhəllə.  
Telefon: 539 08 53

Çapa imzalanıb: 14.04.21  
Sifariş: 538  
Tiraj: 600  
Kağız formatı: 60|90|18  
Çap vərəqi: 2,5  
Hesab-nəşr vərəqi: 3,93

# GÜNƏŞİN QONAQLARI

(Nağıllar)



«Göyərçin»in kitabxanası  
Bakı - 2021

F. Köçərli adına  
Respublika Uşaq  
KİTABXANASI  
INV. №

# GÜNƏŞİN QONAQLARI

Slovakia xalq nağılı

**B**ir dəfə böyük bir bulud gögün üzünü tutdu. Günəş üç gün gözə görünmədi. Cüçələr Günəş şüası üçün bərk darıxdılar:

- Bu günəş hara getdi görəsən? Mütləq onu tapıb öz yerinə qaytarmaq lazımdır.
- Siz onu necə tapacaqsınız? – Kurt toyuq qaqqıldı. – Məgər onun yerini bilirsiniz?
- Bilməyinə bilmirik. Ancaq qarşımıza gələnlərdən Günəşin yerini soruşarıq, - cüçələr dilləndilər.

Kurt toyuq balalarını yola saldı. Onlara içində buğda olan balaca bir kisə də verdi ki, yolda acanda dənləsinlər.

Cüçələr yola düşdülər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib bir bostana çıxdılar. Gördülər ki, kələmin üstündə çanaqlı, iri buynuzlu bir İlbiz əyləşib. Cüçələr dayanıb soruştular:

- İlbiz, ay İlbiz, bilmirsən Günəş harda yaşayır?
- Bilmirəm. Bax çəpərin üstündə Sağsağan əy-ləşib. Bəlkə o bilir.

Cüçələr Sağsağanın yanına gedəndə o, havaya uçdu. Havada dövrə vurub soruştı:

- Cüçələr, ay cüçələr, siz hara belə gedirsiniz?

Cüçələr dedilər:

- Üç gündür ki, Günəş yoxa çıxıb. Biz onu axtarmağa gedirik.

Sağsağan uça-uça dedi:

- Mən də sizinlə gedirəm! Mən də sizinlə gedirəm! Mən



də sizinlə gedirəm!

- Sən Günəşin harada yaşadığını bilirsən?
- Bilməyinə mən bilmirəm. Ancaq ola bilsin ki, Dovşan bilir. O, yaxınlıqda yaşayır, - Sağsağan uça-uça söylədi.

Dovşan gördü ki, onun evinə sarı gəlirlər. Tez papağını düzəltdi, bişərini sığalıdı və yuvasının qapısını qonaqların üzünə açdı. Cüçələr civildəşdilər, Sağsağan qarıldadı:

- Dovşan, Dovşan, ay Dovşan! Bilmirsən, Günəş harada yaşayır? Neçə gündü ki, biz onu axtarıraq.
- Yox, mən bilmirəm. Ola bilsin ki, qamışlıqda, çayın sahilində yaşayan qonşum Ördək Günəşin harda yaşadığını bilir.

Dovşan cüçələri və Sağsağanı çayın sahili ilə apardı. Gördülər ki, suyun içində bir daxma var. Dovşan var gücü ilə qışkırdı:

- Ay qonşu, ay qonşu, evdəsən, ya yox?
- Evdəyəm, evdəyəm. – Daxmanın içindən səs gəldi. – Neçə gündü ki, islanmış tüklərimi quruda bilmirəm. Üç gündü ki, Günəş yoxa çıxıb...
- Hə, ay qonşu, elə biz də Günəşi axtarıraq. Bilmirsən, o harda yaşayır?
- Doğrusu, mən bilmirəm. Ancaq çayın o biri sahilindəki palid ağaçının koğuşunda bir kirpi yaşayır. Çox güman ki, o, Günəşin harda yaşadığını bilir.

Onlar birlikdə balaca bir qayıga minib çayın o biri sahilinə üzdülər. Kirpinin yuvasını tapdılar. Gördülər ki, o mürgüləyir. Cüçələr, Sağsağan, Dovşan və Ördək birlikdə qışkırdılar:

- Kirpi, ay Kirpi! Sən Günəşin harada yaşadığını bilmirsən? Üç gündür ki, o yoxa çıxıb.

Gözlerini açan Kirpi bir az fikirləşib sonra cavab verdi:

- Necə yəni bilmirəm? Bilirəm, çox yaxşı bilirəm Günəşin harada yaşadığını. Mənim yuvamın koğusundan baxanda uca, upuca bir dağ görünür. Dağın üstündə böyük bir bulud var. Buludun üstündə gümüşü ay şəfəq saçır. Ora çıxa bilsəniz, əliniz Günəşə çatar.

Kirpi əlinə bir odun parçası götürüb, qabağa düşdü, bələdçilik eləməyə başladı. Az getdilər, üz getdilər, dərə-



## İTLƏ PİŞİK NİYƏ DÜŞMƏN OLDULAR

(Koreya nağılı)

Ədim zamanlarda bir qoca kişi gözləri görməyən qarısı ilə birlikdə yaşayırı. Onların uşaqları olmasa da, bir itləri və bir pişikləri var idi. Evin sahibləri kimi heyvanlar da bir-birinə çox mehriban idilər. Qoca evdən iş dalınca gedəndə itlə pişik qarının yanında qalır, həyət-bacanın keşiyini çekirdilər.

Bir dəfə qoca kişi dağa ot biçməyə getmişdi. Axşam tərəfi evə qayıdanda gördü ki, yerdə bir qara ilan uzanıb. İlan açıqdan əziyyət çəkir, sürünb yoldan kənara çıxa bilmirdi. Qocanın ona yazığı gəldi, yerdən götürüb çantasının içinə qoydu. Evə gələndə ilanı torbadan çıxarıb, ona yemək verdi, yazılı canlıni acıdan ölməyə qoymadı.

Aradan bir müddət keçəndən sonra qoca dedi:

-Ay ilan, mənim evimdən çıx get. Özün də görürsən ki, düyümüz qurtarmaq üzrədi, otumuz tükənib, səni yemləməyə bir şeyimiz qalmayıb.

İlan başını qaldırıb, dilini çıxardı və dedi:

-Xeyirxah qoca, əger sən olmasaydın, mən acıdan ölmüşdüm. Bilmirəm heç sənə necə minnətdarlığını bildirim. Mənim var-yox bir quyuğum var. Onu sənə verirəm. Onu götürüb bir taxta qutunun içinə qoy, ancaq elə etki, bunu səndən başqa bir kimsə görməsin.

Qoca razılaşdı. Quyuğu kəsilən kimi, ilan yoxa çıxdı. Kişi quruğu götürüb qutuya qoydu, aparıb mətbəxdə heç kəsin görə bilməyəcəyi bir yerde gizlədi.

Qocaya pul lazım olan kimi gedib o quyuğu çıxarıb, silkələyirdi. Dəmir pullar yerə töküür, kişi

təpə düz getdilər, nəhayət, onlar dağın başına qalxa bildilər. Gördülər ki, dağın başı qalın buludla örtülüdü. Onlar – cücelər, Sağsağan, Dovşan, Ördək və Kirpi buludun üstünə dırmaşdırılar. Bulud göyə uçub onları düz Ayın yanına apardı. Ay qonaqlarını görüb çox sevindi. Gülümşəyib, təbəssümü ilə onların yolunu işıqlandırdı.

Cücelər, Sağsağan, Dovşan, Ördək və Kirpi Aya yalvardılar;

- Ay! Gümüşü Ay! Nə olar, Günəşin harada yaşıdığını bizə göstər! Üç gündür ki, o, səmada görünmür. Hamımız Günəş üçün darixmışıq...

Ay qonaqlarını birbaşa Günəşin evinin qarşısına apardı. Evin içi qaranlıq idi. İşıq yanmırı. Günəş bərk yuxuya getmişdi, oyanmağa, gözlərini açmağa qətiyyən həvəsi yox idi...

Bunu görən Sağsağan qarıldadı, cücelər civildəşdi, Dovşan qulaqlarını şəklədi, Ördək qaqıldadı, Kirpi isə əlindəki ağacla Günəşin qapısını döyməyə başladı:

- Oyan, Günəş! Oyan, Günəş!

İçəridən Günəşin yuxulu səsi eşidildi:

- Kimdir mənim qapımı döyən? Kimdir məni yatmağa qoymayan?

- Bu bizik. Cücelər, Sağsağan, Dovşan, Ördək, Kirpi... Səni yuxudan oyatmağa gəlmişik. Səhər yaxınlaşır. Gözlərini aç! Açı gözlərini!

Günəş yuxulu-yuxulu dilləndi:


- Axi mən necə gözlərimi açım? Üç gündür ki, buludlar qarşımı kəsib. Bərk yorulmuşam... Daha şəfəq saçə bilmirəm. Mən də dincəlmək istəyirəm...

Bu sözləri eşidən Dovşan vedrə tapıb su gətirdi. Ördək su ilə Günəşin üzünü yudu. Sağsağan dəsmal ilə onun üzünü quruladı. Kirpi oxları ilə Günəşini qıdıqladı. Cücelər sivildəyə-sivildəyə Günəşin üzünü dimdiklədilər....

Yuxudan oyanan Günəş gözlərini açdı. Hər tərəf nura boyandı. Üşüyənlər isindilər. Toyuqlar Günəşin şüaları altında qızınmağa çıxdılar. Cücelər sevinclə civildəşdilər. Həyətdə o başa-bu başa qaçıb dən axtarmağa başladılar.

Kim inanmırsa, özü baxsıń. Cücelərin həyətdə ora-bura qaçmasını öz gözləri ilə görsün...





onları yiğib, quyruğu yenidən yerinə qaytarırdı. Pulu götürüb bazara gedir, lazım olan hər şeyi alıb geri qayıdırı. İlənin sehrlı quyruğu sayəsində kasib ailənin yeməkdən heç bir korluğunu yox idi. Bişirilən dadlı yeməkləri onlar dörd yerə bölüb ləzzətlə yeyirdilər.

Bir dəfə gecə onların qapısı döyüldü. Yol azan bir tacir gecələmək üçün ev sahibindən yer istədi. Xeyrxah qoca qonağı evə buraxdı.

Səhərisi gün qocaya pul lazım oldu. O, mətbəxə keçib gizlədiyi yerdən qutunu götürdü, ilan quruğunu oradan çıxarıb silkələdi. Dəmir pulların səsini eşidən tacir pəncərədən baxıb qocanın nə elədiyini gördü.

Qoca kişi evdən çıxıb bazara gedən kimi tacir cəld yerindən qalxıb, taxta qutunu götürdü, öz sandığına qoyub evdən çıxıb getdi...

Qoca evə qaydanda gördü ki, qarısı ağlayır. Ondan bunun səbəbini soruşanda qadın ağlaya-ağlaya dedi ki, qonaq taxta qutumuzu götürüb qaçı.

Xeyrxah qoca qonağın bu cür naxələflik edəcəyinə inanmadı. Mətbəxə gedib qutunu gizlədiyi yerə baxanda aydın oldu ki, arvadı ona düz deyirmiş.

Qoca ilə qarısı söhbət eləyəndə itlə pişik yaxına geldi. Onlar sahiblərinin çox kədərli olduğunu gördülər. Bunun səbəbini soruşdular. Qoca ah çəkib dedi:

-Qonaq bizim sehrlı qutumuzu götürüb qaçıb. İndii biz neyləyəcəyik?

Məsələnin mahiyyətini öyrənən it pişiyə dedi:

-Gəl oğrunun dalınca qaçaq. Bəlkə ona çatıb qutunu ala bildik?!

Onlar evdən çıxıb tacirin dalınca getdilər. Nə qədər axtardılar, taciri tapa bilmədilər ki, bilmədilər. Qərara gəldilər ki, soraqlaşış nankor qonağın evinə getsinlər. Bele də elədilər. Ancaq tacirin evi böyük bir çayın o biri sahilində idi. Pişik güclü axını görən kimi bərk qorxdu. It ona toxraqlıq verdi:

-Qorxma, mən üzməyi bacarıram. Mütləq çayı keçib, qutunu təpib gətirməliyik, başqa yolumuz yoxdu.

İtin qorxmazlığını və qətiyyətini görən pişik də ürəkləndi. O, dostunun belinə mindi. It çətinliklə də olsa, üzüb çayı keçdi. Onlar kiçik bir kəndə gəlib çıxdılar. Birdən onların gözünə böyük bir ev sataşdı. Gördülər ki, bu evin həyətində toydu. Baxan kimi təzə bəyin sahiblərinin evində gecələyən tacir olduğunu tanıdlılar.

Pişik itin qulağına dedi:

-Sakitcə evə keç, öyrən gör bizim sehrlı qutumuz harada gizlədiib. Mən özüm də gedə bilərdim, ancaq böyük olğuma görə mütləq məni görüb qovacaqlar. Mən səni iyə ağaçının dibində gözləyəcəyəm. Qutunu tapan kimi ağızına götürüb, yanına qaç. Sonra birlikdə evə qayıdırıq.

Pişik başını yelləyib miyoldadı, razılaşdığını bildirdi



və tullanıb evin damına çıxdı, oradan həyətə hoppandi. Açıq olan kiçik pəncərədən yataq otağına girdi. Ancaq nə qədər axtardısa taxta qutunu tapa bilmədi. Çarpayının altına girib gizləndi və qutunu necə tapmaq haqqında fikirləşdi. Birdən sandığın içindən bir siçan çıxdığını gördü. Cəld tullanıb onu tutdu. Siçan ona yalvarmağa başladı:

-Məni buraxsan, bütün istəklərini yerinə yetirərəm.

Pişiyə də elə bu lazım idi. Əmr elədi ki, bir də çıxdığın sandığın içində gir və oradakı taxta qutunu gətirib mənə ver. Yoxsa səni harda olsa tutub yeyəcəm.

Siçan razılaşdı. Pişik onu buraxan kimi qaçıb sandığa girdi və qutunu ordan çıxarıb gətirdi. Pişik qutunu ağızına alıb qaçmağa başladı. Bunu görən tacir qışkırdı:

-Pişiyi tutun! Pişiyi tutun! O mənim qutumu oğurlayıb qaçı.

Adamlar pişiyin dalınca qaçıdlar. Ancaq onu tuta bilmədilər. Pişik qaçıb itin yanına getdi. Onlar birlikdə öz sahiblərinin yanına qayıtmaga başladılar. Çaydan keçəndə it pişiyə əmr elədi:

-Bax, çaydan keçəndə qutunu ağızında möhkəm saxla, yoxsa çaya düşüb axar, bütün zəhmətimiz hədər gedər.

Pişik indi qorxmurdu. Bilirdi ki, sahibi mütləq onu tərifləyəcək, mükafatlandıracaq. O, itin belinə mindi. It üzə-üzə çayı keçməyə başladı. Çayın ortasına çatanda pişiyin gözünə balıqlar sataşdı. Onun ağızı sulandı və özündən asılı olmayaraq qışkırdı:

-Oy, çayda nə qədər balıq var!

Pişik ağızını açan kimi, qutu çaya düşdü. It bərk hisləndi:

-Axı mən sənə tapşırımsıdım ki, ağızını açma! İndi biz neyləyəcəyik?

It üzüb sahilə çıxdı, pişiyi yere düşürüb, yenidən çaya qayıtdı. Suya baş vurub qutunu tapdı və çox çətinliklə onu sahilə çıxardı.

It bərk yorulmuşdu. Bir az dincəlmək istəyəndə onu yuxu apardı. Bunu görən pişik qutunu götürüb evə qaçı, onu sahibinə verdi. Qoca çox sevindi. Qarısı ilə birlikdə pişiyi təriflədilər, onu mükafatlandırırdılar. Qutunu açıb ilanın quyruğunu çıxardılar. Onu silkəleyib yere tökülen pulları götürdülər. Bazara gedib nə lazımsa aldılar və dadlı xörək bişirdilər. Ancaq pişik təzəcə yemək istəyirdi ki, itin mırıldaya-mırıldaya ona sarı gəldiğini gördü.


Sahibi itin üstünə cumub ona acıqlandı.

-Ay səni bir iş görmədən müftə yemək istəyən! Cəhənnəm ol burdan!

Fürsətdən istifadə eləyən pişik dadlı yeməyi yedi.

Itə isə supun axırıncı damlaları qaldı...

Bax o vaxdan itlə pişiyin bir-birini görməyə gözü yoxdur. Düşməncilik indi də davam eləyir...





## TÜLKÜ, XORUZ VƏ TETRA QUŞU

(Latış nağılı)

**B**ir dəfə Tülkü qaçıb həyətə girdi. Özünü kök bir Xoruzun üstünə atıb onu tutdu. Çəpərdən aşılıb yekə Xoruzu özü ilə meşəyə sarı aparmağa başladı.


Meşənin kənarındaki ağcaqayın ağacının budağına bir Tetra quşu qonmuşdu. Tülkünün ağızında Xoruzu tutub apardığını görən Tetra qışkırdı:

-Bu xoruz nə yaman böyükdü! Lap qulun boydadı... Axmaq tülkü, bu ağırlıqda Xoruzu özünə yük eləyincə, boğazını buraxıb belinə min və meşəyə çap. Sən əziyyət çekincə, qoy o, əziyyət çəksin...

Söz Tülkünün ağılına batdı. Xoruzun boynunu ağızından buraxıb, onun belinə minmək istədi. Fürsətdən istifadə edən Xoruz bir göz qırpmısında uçub ağcaqayın ağacının budağındakı Tetranın yanına qondu. Bu xeyirxah quşun sayəsində Xoruz necə də xoşbəxt idi! Onlar budaqda şənşən atılıb-düşməyə, Tülkünü lağa qoymağa, ona gülməyə başladılar...

Aldadıldılığını anlayan Tülkünün meşəyə qaçmaqdan başqa çarəsi qalmadı.

O vaxtdan Xoruzla Tetra quşu möhkəm dost oldular. Hətta onların tüklərinin rəngi də bir-birinə çox oxşayır. Elə bil onlar əyinlərinə eyni paltar alıb geyinirlər...



## SİÇAN VƏ SƏRÇƏ

(Udmurt nağılı)

**B**iri var idi, biri yox idi, bir Sığan və bir Sərçə var idi. Onlar bir-birinin yanında yaşayırdılar. Sığanla Sərçə arasında heç vaxt mübahisə, dava-dalaş olmazdı.

Onlar bir iş görməmişdən əvvəl dostcasına məsləhətləşərdilər.

Bir dəfə Sığanla Sərçə üç buğda dənəsi tapdırılar. Fikirləşdilər ki, bu dənləri neyləsinlər. Məsləhət-məşvərətdən, çox götür-qoy eləyəndən sonra qərara gəldilər ki, bu toxumları yerə səpsinlər.

Sığan torpağı qazdı, Sərçə isə dimdiyi ilə onları yerə basdırı.

Günlər keçdi... Hər buğda bitib bir sünbül oldu. Sığan dişi ilə, Sərçə qanadı ilə sünbülü döyüb, buğdaları samandan ayırdılar, məhsulu bir yerə yiğdılar. Onlar çox sevindilər. Buğdanı bölmək qərarına gəldilər. Bir dənə Sığanın, bir dənə Sərçənin, bir dənə Sığanın, bir dənə Sərçənin, bir dənə Sığanın, bir dənə Sərçənin... Böldülər, böldülər, axırda bir dən artıq qaldı.

Birinci Sığan dilləndi:

-Bu buğda mənim olmalıdır. Ona görə ki, yeri əkəndə mən daha çox zəhmət çəkmışəm.


Sərçə razılaşmadı:

-Bu buğda mənimdi. Ona görə ki, mənim zəhmətim daha çox olub. Dimdiyimlə dəni torpağa basdırışam. Məhsul bitəndə qanadlarımla sünbülü çırpıb, buğdaları samandan mən ayırmışam...

Onlar azmı, çoxmu mübahisə elədilər, bunu deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, mübahisədən sonra Sərçə qəflətən dəni dimdiyinə alıb havaya uçdu. Dedi ki, hünəri çatırsa, Sığan dəni məndən alsın görüm, necə alacaq?!

Sığan onun arxasında baxa-baxa qaldı. Özünü danladı ki, nahaq yerə dostumla mübahisə elədim. Sonra öz payını səbrlə yuvasına daşdı. Gözlədi ki, Sərçə qayıdır gəlsin, barışsınlar... Ancaq Sərçə qayıtmadı...

Sığan bütün qışı öz payını yeyib rahatca yaşıdı. Sərçə isə bütün qışı dənsiz, ac qaldı. Üşüyü-üşüyü bu budaqdan o budağa uça-uça yazın gəlməsini gözlədi...



# TƏNBƏL QIZCIĞAZ

(İtalyan nağılı)

Kənddə bir qız yaşayırırdı. Onun piyada gəzməklə qətiyyən arası yox idi. Bu qızın qoca, saçları bəmbəyaz bir nənəsi var idi.

Bir dəfə nənə öz nəvəsini də götürüb gül dərmək üçün çəmənliyə getdi. Onlar xeyli çobanyastığı, zəncirotu çiçəyi dərib, gözəl bir buket düzəldtilər. Sonra yavaş-yavaş, tələsmədən evə qayıtmaga başladılar. Bir az getmişdilər ki, tənbəl qızçığaz dayandı. Piyada getmək onu bezdirdi, yordu. Ağlamsına-aqlamsına üzünü nənəsinə tutub dedi:

- Nənəcan, yorulmuşam, məni qucağına al.

Nənə nəvəsini dilə tutmağa çalışdı:

- Mənim balam, sən artıq balaca deyilsən, yekə qızsan. Kənardan baxan bizə nə deyər?! Qoca arvadam, səni qucağımda apara bilmərəm.

Nənə bu sözleri deyib, yoluna davam elədi. Nəvə isə yerə oturub ağlamağa başladı:

Qalmışam bu çəmənlikdə,

Ayaqlarında ağrı var.

Nənəmdən ayrı düşmüşam,

Kim məni evə aparar?...

Bu sözleri eşidən bir Dovşan tullana-tullana gəldi və dedi:

- Ay qız, bəsdir ağladığın, min mənim belimə, səni evinizə aparm.

Qızçığaz cəld Dovşanın belinə mindi. Onu meşə ciğri ilə at kimi çapa-çapa getməyə başladı. Arabir saçlarını qamçı kimi yellədi ki, dovşan bir az da bərk qaçın.

Dovşanın qorxaq olduğu hamiya bəllidir. O, bir şıqqılıt eşidən kimi qızı belindən yerə düşürür, özü qaçıb meşənin bir küncündə gizləndirdi. Zavallı heyvanın bu hərəkəti qızçığazı lap bezdirdi. Oturub Dovşanın yolunu gözləməkdən gözlerinin kökü saraldı. Yerə oturub yenə ağlamağına davam elədi:



Azib burda qalmışam,  
Saralmışam, solmuşam.  
Nənəmin gözü yolda,  
Dovşan gizlənib kolda...

Onun bu sözlərini eşidən bir Oğlaq çəmənlikdən qaçıb gəldi və qızə dedi:

- Ağlama, min belimə, səni evinizə aparm.

Qızçığaz Oğlağın belinə mindi. Keçinin dəcəl balası elə bərkdən qaçmağa başladı ki, qızçığaz bərk qorxdu:

- Oy, indicə yixılacam!

Elə belə də oldu. Söz onun ağızından çıxan kimi, yerə yixilib qaldı. Oğlaq isə heç nə olmayıbmış kimi qaçıb getdi...

Qızçığaz yixıldığı yerdən qalxmadan bir az da bərkdən ağladı:

Sən mənim günümə bax,

Hara getdi bu oğlaq?

Qalmışam meşədə tək,

Kömək eləyin, kömək!

Qızın səsini eşidən bir Dayça hardansa qaçıb gəldi:

- Ey, gözünün yaşını tökmə. Min belimə, səni evinizə aparm.

Dayça dizlərini yerə qoydu, qız cəld onun belinə mindi. Cavan at ayağa qalxıb, kəndə sarı çapmağa başladı.

Qızçığaz iki əli ilə onun yalnızdan bərk-bərk tutmuşdu ki, yixilmasın. Ancaq dayça elə sürətlə qaçırdı ki, qız özünü saxlaya bilməyib yerə, otların arasına yixildi.

Dayça da qaçıdı getdi,

Son ümidi də itdi.

İndi mən neyləyəcəm?

Ürəyimi üzdü qəm...

Onun səsini eşidən bir bal arısı vizıldaya-vizıldaya uçub gəldi. Qızçığaz başına gələnləri ona danışdı. Arı məsləhət gördü ki, qız ayağa qalxıb özü evlərinə getsin...

Arı bu sözleri deyəndən sonra uçub çəmənliyə getdi.

Tənbəl qızçığaz gördü ki, daha heç kəs ona kömək eləmək istəmir. Çar-naçar, könülsüz-könülsüz ayağa qalxdı. Yavaş-yavaş kəndə sarı yeriməyə başladı. Qaranlığın düşəcəyindən qorxub, sürətini artırdı və gedib evlərinə çatdı. Gördü ki, nənəsi gözəl bir süfrə açıb. İştah ona güc gəldi. Əllərini yuyub yeməyə başladı. Nənəsi altdan-altdan ona baxıb, gülümsəyirdi...



## MÖCÜZƏLİ ARPA

(Tibet nağılı)

Yüz illər bundan qabaq Tibetdə Bulo adlı bir ölkə var idi. Orada yaşayanlar mal və qoyun ətindən başqa yeməli bir şeyin olduğunu bilmirdilər. Bu məməkətdə öz işinin mahir ustası olan bir dəmirçi yaşayırırdı. Onun Açu adlı ağıllı, xeyrixah və cəsur bir oğlu var idi.

Bir dəfə başqa ölkədə yaşayan tacirlər özləri ilə Buloya satmaq üçün xeyli mal gətirmişdilər. Açu onlardan eşitdi ki, arpa adlı qəribə bir bitki var və onun meyvələrinin, toxumlarının rəngi qızılıdır. Özü də bu bitki yalnız doxsan doqquz hündür dağın o biri üzündə, doxsan doqquz dərin çayın o biri tayındakı ruhlar ölkəsində bitir.

Açu bu qərara gəldi ki, tacirlərə qoşulub o sehrlə ölkəyə getsin və öz məməkətdə əkmək üçün həmin bitkinin toxumundan alıb gətirsin. İyirmi gənc də Açu ilə birlikdə getməyə razı oldu. Dəmirçi onların hər biri üçün bir qılınc düzəldib bağışladı. İgidlər bir-birinə qoşulub yola düşdülər.

Az getdilər, üz getdilər, dərə-təpə, düz getdilər, bir dağı aşanda gördülər ki, qarşıda ondan da əzəmətli bir dağ var, bir çayı keçəndə gördülər ki, qarşıda ondan da dərin bir çay var. İgidlərin bəziləri sıldırımdan yixilib öldülər, bəzilər çayda batdır, doxsan doqquz dağın aşandan, doxsan doqquz çayı keçəndən sonra Açu gördü ki, bu təhlükəli, çətin yolda salamat qalan təkcə onun özüdür. Doxsan doqquzuncu dağı aşandan sonra oğlan gördü ki, bir ağaçın kölgəsində qoca bir qarı cəhərə ilə yun əyirir. Açu qarının yanında atdan düşdü, ədəb-ərkanla salam verib baş əydi və nəzakətlə soruşdu ki, sirlə

ruhlar yaşayan ölkəyə necə getmək olar?

Qadın ondandan soruşdu ki, sən kimsən və ruhlar yaşayan ölkəyə nə məqsədlə getmək istəyirsən?

Açu kimliyini və həmin ölkəyə nə məqsədlə gediyini söylədi. Oğlanın ədəb-ərkanı qarının xoşuna gəldi. Ona görə dedi:

-Həmin ölkəyə burdan getmək o qədər də çətin deyil. Dağdan enəndə qarşına bir çay çıxacaq. Çay yuxarı qalxanda nəhəng bir şəlaləyə rast geləcəksən. Həmin yerdə dayanıb üç dəfə bərkədən dağların ruhunu çağırısan, o sənin yanına gələcək.

Açu qarının dediyi yolla getdi, dağdan enib çayın sahilinə gəldi, çay yuxarı gedib nəhəng şəlaləni gördü. Üzünü şəlaləyə sarı tutub çağırıdı:

-Ey hörmətli ruh, xahiş eləyirəm gözə görün, səninlə vacib işim var.

Oğlan sözünü bitirən kimi şəlalənin suları arasından hündürboylu bir qoca çıxdı. Başı göylərdəki buludlara çatan, saqqalı şəlalədən uzun qoca göy gurultusunu xatırladan səslə soruşdu:

-Ey, kimdir məni çağırı? Bəlkə sənsən, ay cavan? Kimsən, nəcisən, hardan gəlmisən və məndən nə istəyirsən?

Oğlan ədəblə cavab verdi:

-Ey dağların əzəmətli ruhu Juda, mən Bulo ölkəsindən gəlmişəm. Eşitmışəm ki, sizdə gözəl bir bitki var. Xahiş eləyirəm, onun toxumundan bir az mənə ver, aparıb ölkəmizdə əkim.

Əzəmətli ruh istehza ilə gülüb dedi:

-Sən səhv eləyirsən, cavan oğlan, məndə heç bir toxum yoxdu. Arpa toxumu yalnız ilanlar padşahı Kabulenin məmləkətində olur.

Açu kədərləndi. Qocadan soruşdu ki, bəs o ölkəyə necə getmək, nə yolla toxum əldə etmək olar?

Dağların ruhu dedi:

-İlanlar padşahı nəhəng bir dağın mağarasında yaşayır. Bu mağaranın qapısının ağızından padşahın yanına ən sürətli qaçan at belə yeddi gündən tez gedib çata bilməz. Hələ bu harası. Kabule çox simicdir və indiyəcən hələ heç kəsə bircə dənə olsun toxum verməyi. Kim ilanlar şahının yanına toxum diləyi ilə gedibsə, Kabule onu itə döndərib və sonra yeyib. Özünə yazığın gəlsin, getsən, səni də əvvəlcə itə döndərib, sonra yeyəcək.

-Mən heç nədən qorxmuram, - Açu dedi. Öz yoluma davam etməkdə israrlıyam.

Dağlar ruhunun oğlandan çox xoşu gəldi və o, ilanlar şahının sarayına necə getməyin yolunu göstərdi:

-Kabule toxum verən deyil, onu ancaq hiylə ilə oğurlamaq lazımdır. Payızda çar taxılı kisələrə doldurdub öz iqamətgahına gətirdir. Onu yüzdən çox zəhərli, çevik ilan qoruyur. Yalnız on gündən bir Kabule timsahalar şahına qonaq gedir və tez də geri qayıdır. Bu azacıq fürsətdən istifadə eləyən keşikçilər gözlərinin acısını almaq üçün az da olsa mürgüləmək imkanı qazanırlar. Yalnız həmin vaxt mağaraya girib toxum oğurlamaq mümkündür.

Sonra dağların ruhu dedi ki, mən qocayam, sənə kömək eləmək gücündə deyiləm. Ancaq sənə sehrlə mirvari bağışlayıram. Onu yaxşı qoru, köməyin olar. Lazım gəlsə onu ağızına alıb gizləyərsən. Əger ilanlar padşahı səni itə döndərə bilse belə, qoxma. Çalış elə bir qız tapasan ki, it görkəmində belə səni sevə bilsin. Əger belə olsa, evə qayıdanda yenidən insana çevriləcəksən. Hə, yolcu yolunda gərek! Sənə ugurlar diləyirəm.

Açu ata minib yoluna davam elədi... İlənlər məmləkətinə gəlib çatanda oğlan yeməklə dolu kisəni götürüb atdan düşdü, sonra cilovunu açıb onu otlağa buraxdı. Kisəni belinə atıb ilənlər şahı Kabule yaşayan dağa dirmandı. Mağara ilə üzbeüz münasib bir yer tapıb uzandı və müşahidə eləməyə başladı. Onu mürgü tutdu.

Nəhayət, bir gün vahiməli Kabule mağaradan öz başının dəstəsi ilə birlikdə çıxanda Açu zinqirov səsinə mürgüdən ayıldı və başa düşdü ki, onlar Timsahlar məmləkətinə qonaq gedirlər.

Fürsətdən istifadə eləyən oğlan tez mağaraya yaxınlaşdı və qapının ağızında mürgüləyən keşikçiləri gördü. İçəri girmək istəyəndə yenə zinqirov səsi eşitdi və anladı ki, Kabule geri qayıdır. Keşikçilər vahimə ilə mürgüdən oyandılar, Açu otların arasına uzanıb gizləndi. Mağaraya necə girəcəyi haqqında xeyli düşündü. Nəhayət, bir ağaca uzun kəndir bağlayıb onun ucundan tutdu və təkan verib ayağını yerdən üzdü. Kəndir düz mağaranın girəcəyinə çatanda oğlan əlini buraxıb yere düşdü. Ehtiyatla mürgülü keşikçilərin yanından keçdi. İçəri çox qaranlıq idi. Oğlan divarlardan tut-a-tut irəlilədi. Nəhayət oğlan ona lazım olan yere gəlib çatdı. Böyük taxt-tacın üstündə yanmış məşəl hər yanı işıqlandırırdı. Keşikçilər taxilla dolu kisənin yanında mürgüləyirdilər. Oğlan cəld kisədən istədiyi qədər toxum götürüb mağaranın çıxışına sarı qaçıdı. Elə bu zaman yuxudan ayılan keşikçilər oğlanın yolunu kəsməyə çalışıdalar. Səsə o biri keşikçilər də oyandılar. Oğlan qılıncını işə salıb üstünə arı kimi doluşan qoruqçulardan xilas ola bildi. Ancaq mağaradan çıxanda qonaqlıqdan qayıdan ilənlər padşahı ilə üz-üzə gəldi. Kabule kinayə ilə güləndə elə bil ildirim şaqqıldı. Açu cəld qoca Juldanın ona verdiyi mirvarini ağızına alıb dərənin bu tayından o biri tayına tullandı. Kabule bunu görüb güldü. İldirim şaqqıldı, göy guruldu və oğlan sarı bir itə çevrildi. Ancaq oğlan qocanın sözünü xatırladı və heç nə olmayıbmış kimi qaçmağa başladı.

İtə çevrilən oğlan qaçıdı, qaçıdı, qaçıdı, axır ki, öz ölkələri ilə qonşu olan Ludca məmləkətinə çatdı. Açu eşitdi ki, bu ölkənin knyazı Kenpan adlı bir insandır və onun üç gözəl qızı var. Eman adlı kiçik qız o birilərdən həm gözəl, həm də ağıllıdır. O, bütün kasıblara kömək eləyir.

İt cildində olan oğlan qocanın dediyi sözləri yadına salıb düşündü ki, ona yalnız bu qız kömək eləyə bilər. Ele buna görə də bir neçə gün knyazlığın dövrəsində sülənməkdən əl çəkmədi. Nəhayət, bir gün Emanın saraydan çıxıb çəmənliyə getdiyini, çiçək dərdiyini gördü. Açu cəld qızın yanına qaçıdı, hürdü, quyruğunu buladı. Bu sarı it qızın çox xoşuna gəldi. Əyilib onun başını

sığalladı. İt işarə ilə boynundan asılan kisəni qızı gösterdi.

Eman kisəni itin boynundan açdı, onun içindəki qızılı rəngli toxumları görüb fikrə getdi. İtin atılıb düşməsindən, işarələrindən başa düşdü ki, bu hansı faydalı bitkininsə toxumudu. Onlar birlikdə yeri şumlayıb həmin toxumların bir qismini ora səpdilər. Sonra qız iti də özüylə götürüb saraya getdi. Qız iti, it qızı sevdidi... Onlar xeyli belə yaşadılar. Nəhayət, payız gəldi... Səpilən dəndən gözəl bir taxıl zəmisi əmələ gəlmüşdi.

Həmin zəminin ətrafında insanlar şənlik eləyirdilər. Elin adətinə görə mərasimin sonuncu günü çarın qızları rəqs etməli, əllərindəki meyvəni seçib-bəyəndikləri cavana verməli idilər. Böyük qızlar belə də etdilər, əllərindəki meyvəni sevib-seçdikləri məşhur adamların oğlanlarına verdilər. Kiçik qız Eman isə nə qədər rəqs edə-edə dövrə vursa da meyvə əlində qalmışdı. Dördüncü dövrədə qızın gözləri öz sevimli sarı itinə sataşdı. İstər-istəməz ona yanaşdı. Əlindəki meyvə yerə düşüb düz itin qabağına getdi.

Hamı təəccübləndi. Qız itimi özünə sevgili seçdi? Qızın bacıları da, digər qonaqlar da şaqqanaq çəkib güldülər. Kral Tenpan əsəbiləşdi və hırslı səslə qızına dedi:

-Madam ki, sən bu iti seçdin, götür onu da cəhənnəm ol mənim məmləkətimdən. Bir daha göz-lərim səni görməsin.

Qız iti də götürüb arpa zəmisinin yanına getdi. Yerə uzanıb aqlamağa başlayanda birdən möcüzə oldu, it insan diliyle danışıb qızı dedi ki, aqlama... Qız təəccübləndi. İt cildinə girmiş oğlan başına gələnləri qızı danışdı və dedi k, hər hansı bir qız məni sidq ürəklə sevsə, mən yenə də insana çəvriləcəm.

Qız dedi:

-Mən səni sevirəm.

Oğlan cavab verdi:



-Əgər belədirsə, zəmini biç və toxumluq götür, yol boyu arpa səpə-səpə bizim ölkəyə gedək. Əgər bizim zəhmətimiz insanları sevindirsə, tezliklə biz də sevinəcəyik.

Oğlan yaşayan şəhərə çatanda it qızı dedi ki, get bazara mənim atam dəmirçini soruş.

Qız belə də etdi. Bu zaman sevimli iti qaça-qaça onlara sarı gəldi və birdən möcüzə oldu. İt ev-vəlcə buluda çevrildi, sonra buludların arasından gözəl bir oğlan çıxdı. Bu Açu idi. Atası və anası oğlanlarının boynuna sarılıb ağladılar. Sonra oğlan kənardı duran Emanın yanına getdi. Onun əlindən tutub valideynlərinin yanına gətirdi:

-Bax, bu qızın təmiz sevgisi mənim yenidən insan cildinə qayıtmagıma səbəb oldu...

Dəmirçinin evində gözəl bir toy oldu. Səsi bütün Tibetə yayıldı. Elə o vaxtdan Tibetdə arpa əkib becərməyə başladılar.



# ƏLCƏK

(Ukrayna nağılı)

Qoca kişi meşə ilə gedir, iti isə onun dalınca qaçırdı. Qoca getdi, getdi, necə oldussa, əlcəyinin bir tayı yerə düşdü. Bundan xəbər tutmayan kişi yoluna davam elədi.

Yerə əlcəyin düşdüğünü görən siçan əlcəyi görüb sevindi:

-Oy, nə yaxşı oldu, soyuqdan tır-tır əsirəm. İndən belə bu əlcəyin içində girib rahatca yaşayaram.

Siçan əlcəyin içində təzəcə girib yerini pahatlamışdı ki, tullana-tullana bir qurbağa gəldi və soruşdu:

-Ey, bu əlcəyin içində kim var?

-Mən, siçan, çətin qapıları açan! Bəs sən kimsən?

-Mən tullanmaq ustası qurqur qurbağayam. Məni də əlcəyin içində burax.

-Yaxşı gəl, onsuz da tək darıxıram.

İndi onlar iki oldular. Elə bu vaxt bir dovşan tullana-tullana əlcəyin yanına gəldi və soruşdu:

-Ey, bu əlcəyin içində kim var?

-Siçan, çətn qapılar açan və qurqur qurbağa.

-Mənsə quyuğu gödək dovşan bəyəm. Məni də yanınızda buraxın.

-Gəl.

Onlar üç oldular. Az keçmədi ki, bir tülübü gəldi və soruşdu:

-Ey, bu əlcəyin içində kim var?

-Biz. Siçan, qurbağa, dovşan. Bəs sən kimsən?

-Mən də tülübü tülübü, tünbəki...

Mənə də içəri buraxarsınızmı?

-Buyur keç.

Onlar dörd oldular.



Bir canavar ulaya-ulaya gəldi:

-Ey kim var bu əlcəyin içində?

-Biz: siçan, qurbağa, dovşan, tülübü...

Bəs sən kimsən?

-UUU... Mən də gözləri yanar, boz canavar. Məni də yanınızda buraxın.

-Yaxşı gəl.

İndi onlar beş nəfər oldular. Hardansa bir qaban gəldi... Xırıltılı səslə soruşdu:

-Ey, burda kim var?

-Biz. Siçan, qurbağa, dovşan, tülübü, canavar...

-Məni də yanınızda buraxarsınızmı?

-Neyləmək olar, çöldə qalası deyilsən ki?! Keç içəri.

Qaban çətinliklə içəri girdi. İndii onlar altı nəfər oldular. Tərpənmək mümkün deyildi. Elə bu zaman bir ayı gəldi. O, donquldana-donquldana soruşdu:

-Ey, burda kim var?

-Biz. Siçan, qurbağa, dovşan, tülübü, canavar, qaban...

-Oy, siz nə çoxsunuz. Bir əlcəyə necə yerləşmişiniz? Məni də yanınızda buraxarsınızmı?

-Özün görürsən ki, yerimiz necə darısqaldı. Səni necə içəri buraxaq?!

-Birtəhər yerləşərik.

-Yaxşı, gör girə bilirsənmi? Ancaq bir az ehtiyatlı ol!

Ayı da birtəhər özünü içəri soxdu. Əlcək az qalırdı ki, partlasın.

Elə bu zaman əlləri üşüyən qoca əlcəklərini əlinə taxmaq istədi. Gördü ki, əlcəyin bir tayı yoxdu. O, geri qayıdır əlcəyini axtarmağa başladı. İti ondan qabaqda qaçırdı.

Birdən it gördü ki, əlcək yerdədir, ancaq o qədər dərtilib ki, az qalır dağilsın. O, qorxudan vahiməli səslə hürməyə başladı.

-Ham-ham! Ham-ham-ham!

Əlcəyin içindəkilər bərk qorxdular. Onlar bir-bir çıxıb meşəyə sarı qaçmağa başladılar.

Qoca kişi gəlib əlcəyini götürdü və onu əlinə taxdı. Əlcəyin içi elə isti idi ki...



## MÜNDƏRİCAT

GÜNƏŞİN QONAQLARI .....	4-6
İTLƏ PIŞİK NİYƏ DÜŞMƏN OLDULAR .....	7-9
TÜLKÜ, XORUZ VƏ TETRA QUŞU.....	10
SİÇAN VƏ SƏRÇƏ.....	11
TƏNBƏL QIZCIĞAZ.....	12-13
MÖCÜZƏLİ ARPA.....	14-17
ƏLCƏK .....	18-19